

AZƏRBAYCAN TEXNİKİ UNIVERSİTETİ Nəzdində
BAKİ TEXNİKİ KOLLECİ Publik Hüquqi Şəxsi

Vergitutma

Qrup: 34, 34a, 34b, 135, 135a

- 1) Vergitutmanın prinsipləri
- 2) Vergi nəzarətinin növləri və formaları
- 3) Vergi planlaşdırmasının növləri
- 4) Vergi ödəyicilərinin uçotu
- 5) Vergi anlayışı, onun əlamətləri və təsnifatı
- 6) Vergi ödəyiciləri onların hüquq və vəzifələri
- 7) Vergilərin hesablanması və ödənilməsi qaydaları
- 8) Vergilərin iqtisadi mahiyyəti
- 9) Azərbaycan Respublikasında vergi siyasəti
- 10) Vergilərin əsas funksiyaları
- 11) Fiziki şəxsin gəlir anlayışı və onun növləri
- 12) Gəlir vergisi üzrə azadlıqlar və güzəştlər
- 13) Vergi menecmenti
- 14) Gəlir vergisi üzrə dərəcələr
- 15) Aksizlər
- 16) Hüquqi şəxslərin mənfəət vergisinin bazası
- 17) Fiziki şəxslərin əmlak vergisi
- 18) Hüquqi şəxslərin əmlak vergisi
- 19) Vergilərin yaranması və inkişafı
- 20) Vergi siyasətinin məzmunu və formaları
- 21) Hüquqi şəxslərin mənfəət vergisinin ödəyiciləri
- 22) Məcburi ödənişlərdə vergi və qeyri-vergi ödənişləri
- 23) Dövlət vergi orqanları, onların hüquq və vəzifələri
- 24) Vergi planlaşdırmasının mahiyyəti
- 25) Vergilərin növləri
- 26) Vergi optimallaşdırılmasının prinsipləri
- 27) Əlavə dəyər vergisi
- 28) Aksizlərdən azadlıqlar
- 29) Torpaq vergisi
- 30) Gəlir vergisinin ödənilməsi qaydaları və müddətləri
- 31) Vergi planlaşdırmasının mərhələləri
- 32) Vergitutmanın optimallaşdırılmasının mahiyyəti və növləri
- 33) Dövlətin vergi siyasəti
- 34) Vergi yoxlamaları və onların növləri
- 35) Operativ vergi nəzarəti
- 36) Kameral vergi yoxlaması
- 37) Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət

- 38) Vergi mexanizminin əsas xüsusiyyətləri
- 39) Vergi agentləri və daimi nümayəndəlik
- 40) Səyyar vergi yoxlaması
- 41) Gəlir vergisinin ödəyiciləri və vergitutma obyekti
- 42) Fiziki şəxslərin gəlir vergisinin bazası
- 43) Hüquqi şəxslərin mənfəət vergisində vergitutma obyekti
- 44) Hüquqi şəxslərin mənfəət vergisində vergi dərəcələri
- 45) Hüquqi şəxslərin mənfəət vergisində vergi güzəştləri
- 46) Hüquqi şəxslərin mənfəət vergisində hesablama metodundan istifadə edilərkən xərcin çəkilməsi vaxtı
- 47) Yol vergisi
- 48) İqtisadiyyatın vergi tənzimlənməsində səmərəliliyin təmin olunması
- 49) İqtisadiyyatın vergi tənzimlənməsinin ünvanlı olması
- 50) Vergi tənzimlənməsinin dövlətin tədbirləri ilə sistem halında uzlaşdırılması tətbiqi